

# Qərbi Azərbaycana qayıdış



**Prezident, Müzəffər**

**Ali Baş Komandan**

İlham Əliyevin rəhbərliyi ilə son dörd ildə Azərbaycan möhtəşəm uğurlara imza atıb. Uzun illərdir hər bir azərbaycanlının xəyal etdiyi arzular qısa müddətdə reallığa çevrilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirlərində Ordumuzun inamlı qələbə qazanması ermənilərin "böyük Ermənistən" planını birdəfəlik puç etdi. Beləliklə, 30 ilə yaxın işğal altında qalmış Qarabağ artıq öz sakinlərinə qucaq açır.

Həmçinin burada böyük miqyasda adablıq-quruculuq işləri heyata keçirilir. Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayraqımız qurrula dalgalanır. Qarabağ və Şərqi Zəngəzurda üümilikdə 8 minə yaxın keçmiş məcburi köçküñ öz yurdlarına pənah aparıb. Onların işğal dövründə çəkdikləri ağrı-acılar artıq geridə qalıb.

80-ci illərin sonlarından başlayaraq mənfur ermənilər indiki Ermənistən ərazisindən Qərbi azərbaycanlıları zorla öz doğma torpaqlarından diidərgin salıb. XX əsrin əvvələrindən erməni zülmünə məruz qalan Qərbi azərbaycanlıların son deportasiyası məhz Qarabağ münaqışının başlaması ilə həyata keçib. Qətl, zorakılıq, soyğunçuluqla müşahidə olunan bu deportasiya nəticəsində 300 mindən artıq Qərbi azərbaycanlı son nəfəri-nə kimi bu torpaqlardan zorla çıxarılib.

Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Qərbi Azərbaycan mövzusu daha da aktuallışır. 1989-cu ildə "Azərbaycan Qaçınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat (İcmə) indiki Ermənistən ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur. İcmə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini nəzərə alaraq ötən ilin yanvar ayında indiki Ermənistən ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmamasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyaası irəli sürüb. Bu Konsepsiya indiki Ermənistən ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtmaması üçün İcmanın həyata keçirəcəyi fealiyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyiyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmet edir. Bundan başqa, Qərbi Azərbaycan İcması ölkə daxilində və xaricində baş verən siyasi hadisələrə, xüsusilə, Qərbi azərbaycanlılarla bağlı səsləndirilen fikirlərə dərhal reaksiya verir, bəyanatlar paylaşırlar.

"DQR"ın keçmiş "rəhbəri", Qarabağda ağ bayraq qaldırıb təslim olan, indi isə İrəvana siğınan Samvel Şahramanyanın dediyi sözlərə cavab olaraq sentyabrın 3-də İcmə daha bir bəyanat yayıb. Qeyd edək ki, Şahramanyan yenidən "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan danışıb, Qərbi azərbaycanlıların qayıdış hüququnu isə görməzdən gəlib. Buna cavab olaraq qurum bildirib ki, Qərbi Azərbaycan İcməsinin Ermənistən suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistən sabiq xarici işlər naziriinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fealiyyət göstərməsi qəbul edilməzdir. Qurum bəyan edib ki, Ermənistən bu təhlükəli siyasetdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətdə işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacaqıq.

Qərbi Azərbaycan İcməsinin budəfəki bəyanatında iki məsələ diqqəti çekib. Birincisi odur ki, Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətdə işlərə başlanıla bilər. İkincisi isə, yeni formallaşacaq parlamentdə qayıdışla bağlı komissiyanın yaradılması məqsədilə Milli Məclisə müraciət edilə bilər.

# uzaqda deyil

Maraqlıdır, görəsən Qərbi azərbaycanlılar mövzu ilə bağlı, həmçinin tarixi torpaqlarına qayıtmak haqqında nə düşünlərlər?

Gəncə şəhər sakini, Qərbi Azərbaycanda dünaya göz açan, 1988-ci ildə Meg-

liyiq. Amma onlardan fərqli olaraq Qərbi Azərbaycan mühacir hökuməti yaradılsa, tarixi faktlar əsasında olacaq. Çünkü bütün dünya bilir ki, ora bizim tarixi yurdumuzdur.

Digər Qərbi azərbaycanlı, Zəngibasar rayonun Dəmirçi kəndindən olan **Yaqub Heydərov** deyir:




Tarixi həqiqətdir ki, qədim Azərbaycan torpaqları müxtəlif dövrlərde hissə-hissə parçalanaraq ermənilərin əxtiyarına verilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət qurmaq üçün paytaxtları olmadığı üçün İrəvanın Ermənistana verilməsi son bir əsrin hadisəsidir. Həmçinin SSRİ dövründə Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi də eyni dövrə təsadüf edir. Bizim torpaqlarımızda dövlət quranlar, bizi doğma yurdumuzdan deportasiya edənlər indi bizim orə qayıtmığımıza necə qarşı çıxa bilər? Bəlkə də bu gün çoxları Qərbi azərbaycanlıların gələcəkdə doğma yurdularına dönüşünə inanırı.

Amma xatırlatmaq istəyirəm ki, bu gün Şuşaya, Xankəndiye səfər edənlər dörd il əvvəl buna inanırdılar! Əlbəttə, xeyr. Ona görə də bu işdə hər kəs əl-ələ verməlidir. Necə ki, 44 günlük Vətən müharibəsində biz bunu etdik, indi də edə bilərik. O torpaqlar bizi gözləyir. Həm də ki, o rayonlarda, kəndlərdə yetərince ermənilər yaşamır. Demək olar ki, çoxu boş qalıb. Ermənilər azərbaycanlılara məxsus olan tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqları kütləvi şəkildə dağıdır. İndi biz geri qayıtmalı, Qarabağda qurub-yaratdığımız kimi orada da öz mədəniyyətimizi inkişaf etdirməliyik.

**Musa BAĞIRLI,**  
"Respublika".

ri rayonunun Al-dərə kəndindən deportasiyaya məruz qalan 65 yaşlı **Dilşad Qasımovaya** bildirdi ki, öz yurdud-



muza bir gün qaydağımıza çox inanıram:

- Dogma yurdum Al-dərəni tərk etdiyim gündən bəri ata yurdum hər gecə yuxuma gəlir. O yerləri yaddan çıxarmaq mümkün deyil. Ümid edirəm ki, bu həsrət nə vaxtsa sona çatacaq. Ora qayıtmak bizim haqqımız, hüququmuzdur. Hər kəs bunu bilməli və qəbul etməlidir.

Başda da ermeni rəhbərləri. Qərbi azərbaycanlıların qayıdış məsəlesi 30 illik dövrə hələ bu qədər yaxın olmamışdı. Dövlət başçısının yürüdüyü uğurlu daxili və xarici siyaset imkanı verdi ki, Qarabağdan olan həmvətənlilərimiz öz yurdularına qayida bilsin. Bir halda ki, Prezident İlham Əliyev bu işə dəstək verir, mən gecətə nə vaxtsa bizim də Goyçəyə, Zəngəzura, hətta İrəvana belə qayidağımıza inanıram. Amma burada sistemli işin olması olduqca vacibdir. Bu iş təkcə Qərbi Azərbaycan İcməsində həll edilməmeli, parlamentdə qayıdış komissiyasının yaradılması da gündəmə getirilməlidir. Hətta lazımlı gelərsə, mühacir hökumətinin qurulmasında baxıla bilər. Niye də olmasın axı? Bir halda ki, ermənilər Qarabağın onların vətəni olmadığı halda, Ermənistanda "mühacirət hökuməti" qurublar, biz də bu addımı atma-